

**AZƏRBAYCAN RESPUBLİKASI
MALİYYƏ NAZIRLIYİNİN KOLLEGİYASI**

QƏRAR

№ Q-20

Bakı şəhəri

23 sentyabr 2014-cü il

**“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə
sığorta qaydaları”nın təsdiq edilməsi haqqında**

“Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

QƏRARA ALIR:

- 1.** “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” təsdiq edilsin (əlavə olunur).
- 2.** “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 21 dekabr tarixli Q-11 nömrəli qərarının 1.9-cu bəndi ləğv edilsin.
- 3.** “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 14.7-ci bəndi 2015-ci ilin 01 yanvar tarixindən qüvvəyə minir. Həmin tarixə qədər sığorta haqqının hesablanması üçün tətbiq olunan sığorta tarifləri və onların iqtisadi əsaslandırılması sığortaçıların avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə mövcud qaydalarına uyğun aparılır.
- 4.** Nazirliyin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
- 5.** Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

**Kollegianın sədri,
Azərbaycan Respublikasının
maliyyə naziri**

Samir Şərifov

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin Kollegiyasının
23 sentyabr 2014-cü il tarixli
Q-20 №-li qərarı ilə
təsdiq edilmişdir.

**Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin
tam sığortası üzrə sığorta qaydaları**

ÜMUMİ HİSSƏ

BÖLMƏ I.

**Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortasına dair
ümumi şərtlər**

1. Ümumi müddəələr

1.1. "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları" (bundan sonra "bu Qaydalar") "Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir.

1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

1.3. Bu Qaydalar, habelə sığortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.

2. Əsas anlayışlar

2.0. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

2.0.1. **avtomobil** - yollarda adamların və ya yüklerin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən avtomobil nəqliyyatı vasitəsi;

2.0.2. **sığortaçı** – "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan sığorta şirkətidir.

2.0.3. **sığortalı** – sığorta haqqı ödəyərək avtomobili sığorta etdirən sığorta müqaviləsinin tərəfi;

2.0.4. **sığorta olunan** - sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan fiziki şəxs;

2.0.5. **avtomobilin sahibi** - sigortalanan avtomobilin mülkiyyətçisi, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinə idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs;

2.0.6. **faydalanan şəxs** – sigorta müqaviləsinə uyğun olaraq sigorta ödənişi verilməli olan şəxs;

2.0.7. **sürücü** – sigortalanmış avtomobili idarə etməsi halında baş verən sigorta hadisələrinə sigorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sigorta müqaviləsində sigorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs.

2.0.8. **sigorta riski** – sigorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı;

2.0.9. **sigorta hadisəsi** – sigorta müqaviləsinə görə sigorta ödənişinin sigortalıya, sigorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sigorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

2.0.10. **sigorta ödənişi** – sigorta hadisəsi baş verdikdə, sigorta müqaviləsinə uyğun olaraq sigortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

2.0.11. **sigorta müqaviləsi** – sigortalının müvafiq sigorta haqqı ödəməsi müqabilində avtomobilin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılışdırılmış pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sigortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılışma;

2.0.12. **sigorta şəhadətnaməsi** – sigorta müqaviləsinin bağlanması təsdiq edən və sigortaçı tərəfindən sigortalıya və (və ya) sigorta olunana verilən sənəd;

2.0.13. **sigorta obyekti** – sigortalının, yaxud sigorta olunanın avtomobilə sahibliyi ilə bağlı qanunazidd olmayan əmlak mənafeləri;

2.0.14. **sigorta predmeti** – bu Qaydaların II Bölüməsinə münasibətdə sigortalanan avtomobil, III Bölüməsinə münasibətdə həmin avtomobilin sahibinin mülki məsuliyyətinin yaranması həli, IV Bölüməsinə münasibətdə isə həmin avtomobilin sürücüsü və sərnişinləri;

2.0.15. **sigorta müddəti** – sigorta müqaviləsinin qüvvədə olduğu müddət;

2.0.16. **sigorta haqqı** – sigorta etdirilən avtomobilə əlaqədar risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sigorta müqaviləsində nəzərdə tutulan qaydada sigortalının sigortaçıya ödəməli olduğu pul məbləği;

2.0.17. **sigorta məbləği** - sigortalanmış risklər üzrə sigortaçıının öhdəliyinin sigorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləglə ifadə olunan son həddi;

2.0.18. **sigorta tarifi** – sigorta haqqının hesablanması üçün sigorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə;

2.0.19. **azadolma məbləği** - sigorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sigorta müqaviləsi ilə təminat verilməyən və sigortalının üzərində qalan hissəsi;

2.0.20. **avtomobilin istifadəsi** – avtomobilin yollarda, həmçinin yollara bitişik olan və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, lakin onun yol

hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir;

2.0.21. **avtomobilin bazar dəyəri** – avtomobilin bazar şərtləri ilə müəyyən edilən qiyməti;

2.0.22. **sığorta tələbi** - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta ödənişinin həyata keçirilməsi məqsədilə sığortaçıya ünvanladığı müraciət;

3. Sığortanın sinifləri

3.1. Bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə aşağıdakı sığorta siniflərini əhatə edir:

3.1.1. avtonəqliyyat vasitələrinin sığortası;

3.1.2. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası;

3.1.3. fərdi qəza sığortası.

3.2. Sığortalının seçimi əsasında sığorta müqaviləsində göstərilməklə bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan bir, yaxud bir neçə sığorta sinfi üzrə bu Qaydaların Xüsusi hissəsinin müvafiq bölmələrində müəyyən edilən şərtlərlə sığorta təminatı verilir.

4. Sığortanın predmeti və sığorta riskləri

4.1. Sığorta predmeti və sığorta riskləri bu Qaydaların Xüsusi Hissəsində hər bir bölmə üzrə ayrılıqda müəyyən edilir.

4.2. Sığorta müqaviləsində razılışdırılmaqla bu Qaydaların Xüsusi Hissəsində nəzərdə tutulmayan risklər, o cümlədən digər sığorta siniflərinə daxil olan risklər üzrə sığorta təminatı verilə bilər.

5. Sığorta müqaviləsinin tərəfləri və onun aid olduğu digər şəxslər

5.1. **Sığortaçı** sığorta müqaviləsinin tərəfi olan sığorta şirkətidir.

5.2. İstənilən fəaliyyət qabiliyyətli fiziki şəxs **sığortalı** qismində sığortaçı ilə sığorta müqaviləsi bağlayaraq sahibliyində olan avtomobilə bağlı riskləri bu Qaydalara əsasən sığorta etdirə bilər.

5.3. Sığorta müqaviləsində yalnız **sığorta olunan** qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.

5.4. Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz.

5.5. Bu Qaydaların II Böləməsi üzrə sığorta müqaviləsində **faydalanan şəxs** qismində başqa şəxs nəzərdə tutulmamışdır, sığortalı faydalanan şəxs sayılır. Bu Qaydaların III Böləməsi üzrə zərərçəkən üçüncü şəxs və (və ya) ona dəymmiş zərərin əvəzini ödəmiş, lakin zərərin vurulmasında təqsirli olmayan digər şəxs, habelə zərərçəkən üçüncü şəxsin ailə üzvləri faydalanan şəxs sayılır. Bu Qaydaların IV Böləməsi üzrə sağlamlığına zərər dəymiş sürücülər və (və ya) sərnişinlər, həmçinin onların ailə üzvləri faydalanan şəxs sayılır.

6. Sığorta müqaviləsinin bağlanması

6.1. Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə Bu Qaydalarla Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir.

6.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanılır:

6.2.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;

6.2.2. Sığortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılışmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.

6.3. Bu Qaydaların 6.2.2-ci yarımbəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.

6.4. Sığorta müqaviləsinin bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş formaları elektron sənəd formasında da bağlana bilər.

6.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfində asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir:

6.5.1. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;

6.5.2. sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.

7. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi

7.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pişləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.

7.2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat alıqdə sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılışmadıqdə, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər

8. Sığorta müddəti və sığorta ərazisi

8.1. Sığortanın müddəti sığorta müqaviləsi ilə müəyyən olunur.

8.2. Sığorta müqaviləsi bir ildən artıq müddətə bağlandıqdə sığorta müqaviləsində sığortanın hər ili üçün sığorta məbləği və sığorta haqqı ayrılıqda göstərilir.

8.3. Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixində yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayıaraq ödənilmiş olsun.

8.4. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilən tarixdən

sonraki 15 gün müddetində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.

8.5. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

8.6. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.

9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri

9.1. Sığortalının hüquqları:

9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq;

9.1.2. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq;

9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;

9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;

9.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

9.2. Sığortalının vəzifələri:

9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;

9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;

9.2.3. sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;

9.2.4. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçiya məlumat vermək;

9.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçiya yazılı məlumat vermək:

9.2.5.1. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması;

9.2.5.2. nömrəli aqreqatların – mühərrrik, şassi və banın dəyişdirilməsi;

9.2.5.3. avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itməsi, oğurlanması və ya dəyişdirilməsi;

9.2.5.4. avtomobilin açarlarının və elektron aktivləşdirmə kartının itirilməsi və ya oğurlanması;

9.2.6. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçiya yazılı məlumat vermək;

9.2.6. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;

9.3. Sığortaçının hüquqları:

9.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;

9.3.2. sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;

9.3.5. qanunla və bu Qaydalarla nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;

9.4. Sığortaçının vəzifələri:

9.4.1. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;

9.4.2. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;

9.4.3. qanunla və bu Qaydalarla nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

9.5. Aşağıdakı hallarda sığortaçının sığortalı qarşısında öhdəlikləri tam olaraq yerinə yetirilmiş hesab edilir:

9.5.1. Sığorta müqaviləsi üzrə verilmiş sığorta ödənişlərinin ümumi həcmi ümumi sığorta məbləğinə bərabər olduqda;

9.5.2. avtomobilin oğurlanması, qaçırlılması və ya tam məhv olmasına görə sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verildikdə;

9.5.3. sığorta müqaviləsi üzrə sığorta məbləği ilk sığorta hadisəsi üzrə nəzərdə tutulduğu hallarda, ilk sığorta hadisəsi üzrə sığorta ödənişi verildikdə.

10. Təmir emalatxanasının təyin edilməsi barədə müddəə

Bu Qaydaların Xüsusi hissəsinin II və III Bölmləri üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçiya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən edilir.

11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi

11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

11.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;

11.1.2. bu Qaydaların 11.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə;

11.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunanın ölüyü halda sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;

11.1.4. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

11.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;

11.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

11.1.7. sığortalının avtomobilə münasibətdə sığorta marağı artıq mövcud olmadıqda;

11.1.8. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.

11.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirse, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, şəraitdən asılı olaraq aşağıdakılardan tətbiq edilir:

11.2.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müqavilə (və ya sığorta müqaviləsinin avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasına aid olan bölməsi) məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir. Məhkəmənin müvafiq qərarının qanuni qüvvəyə mindiyi andan əvvəlki tarixdə sığortalanmış avtomobilin idarə edilməsinin qanuni əsaslarla başqa şəxsə də həvalə edildiyi və bununla sığortaçının razılılığı hallarda isə sığorta müqaviləsi (və ya sığorta müqaviləsinin avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasına aid olan bölməsi) üzrə sığortalının hüquq və vəzifələri həmin şəxsə keçir;

11.2.2. Avtomobillərin sığortası üzrə, habelə avtomobillərin sürücüsü və sərnişinlərinin fərdi qəza sığortası üzrə sığortalının hüquq və vəzifələrini, sığortaçının razılılığı hallarda, onun qəyyumu və ya himayəçisi həyata keçirir.

11.3. Sığortalı fiziki şəxs ölükdə, aşağıdakı hallarda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilmir:

11.3.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış avtomobili qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs olursa, onun həmin müqavilə üzrə hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;

11.3.2. Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirse, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünü, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir.

12. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə

12.1. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda, bu Qaydaların 12.2-ci bəndi nəzərə alınmaqla, müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.

12.2. Sığorta müqaviləsinə bu Qaydaların 11.1.8-ci yarımbəndinə uyğun olaraq, sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) yazılı bildiriş göndərməlidir.

12.3. İpotekada olan avtomobilə bağlı sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam vermə yalnız ipoteka saxlayanın razılığı ilə həyata keçirilir.

13. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri

13.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi halında sığorta haqlarının müvafiq hissəsinin qaytarılması ilə bağlı münasibətlər aşağıdakı qaydada həll edilir.

13.1.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam

verildikdə sığortaçı müqavilənin (qrup halında sığorta zamanı müqavilənin hər hansı avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır. Bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı avtomobilə bağlı sığorta haqqına mütənasib olan) işlərin aparılması xərclərinin həmin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır. Əgər sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) bütünlükə sığortalıya qaytarır. Sığortalıya qaytarır.

13.1.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı avtomobilə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) bütünlükə sığortalıya qaytarır. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı avtomobil üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı avtomobilə bağlı sığorta haqqına mütənasib olan) işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır.

13.1.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir avtomobilə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdir, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.

13.1.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir avtomobil üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdir, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındaki fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 13.1.1-ci və 13.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

13.1.5. Sığorta müqaviləsinə bu Qaydaların 11.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxməqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir avtomobilə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 13.1.3-cü və 13.1.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.

13.2. Bu Qaydaların 13.1.1-ci, 13.1.2-ci və 13.1.5-ci yarımbəndlərinin məqsədləri üçün işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 faizindən artıq olmayan həddə müəyyən edilir.

14. Sığorta haqqı

14.1. Sığorta haqqı bu Qaydaların Xüsusi hissəsinə müvafiq olaraq tərtib edilən sığorta müqaviləsinin hər bir bölməsi üzrə ayrı-ayrılıqda müəyyən edilir.

14.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılışdırıla bilər.

14.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 14.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

14.4. Hər bir halda sığorta haqqı və ya onun razılışdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayıaraq ödənilməlidir.

14.5. Avtomobilin oğurlanması, qaçırılması və ya tam məhvili ilə nəticələnən sığorta hadisəsi baş verdiyi hallarda həmin hadisənin baş verdiyi anadək sığorta haqqı tam məbləğdə ödənilməmişdir, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişi məbləğindən çıxır. Digər hallarda sığortaçı sığorta ödənişi məbləğindən sığorta ödənişinin verildiyi tarixə sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.

14.6. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.

14.7. Sığortaçı sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tariflərini və onların iqtisadi əsaslandırılmasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının "27" mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aktuar hesablamaların aparılmasına dair Təlimat" a uyğun olaraq müəyyən edir.

15. Sığorta məbləği

15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər:

15.1.1. **Ümumi sığorta məbləği** – müəyyən edildiyi hallarda sığortaçıının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır.

Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli olan hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir.

15.1.2. **Sığorta hadisəsi üzrə sığorta məbləği** - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçıının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlerinin verilməsi nəticəsində azalmır.

15.1.3. **Bir sığorta hadisəsi üzrə sığorta məbləği** - müəyyən edildiyi hallarda sığortaçıının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur.

15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdır, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

16. Azadolma məbləği

16.1. Sığorta müqaviləsində aşağıdakı növlərdə azadolma məbləğləri müəyyən edilə bilər:

16.1.1. **Şərtli azadolma məbləği** – bu növ azadolma məbləği nəzərdə tutulduğunda, sığorta hadisəsi nəticəsində zərər məbləği, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi azadolma məbləğindən çox olduqda və ya sığorta müqaviləsində razılışdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq olunmur.

16.1.2. **Şərtsiz azadolma məbləği** - bu növ azadolma məbləği nəzərdə tutulduğda azadolma məbləği zərər məbləğindən, avtomobilin qismən sığortası halında isə zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsindən çıxılır.

16.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləğinin şərtli və ya şərtsiz olması müəyyənləşdirilməmişdir, həmin müqavilə üzrə şərtsiz azadolma məbləği tətbiq olunur.

16.3. Azadolma məbləği pul məbləği ilə ifadə olunur.

16.4. Bu Qaydaların 39.2-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, sığorta müqaviləsində müxtəlif hallar üçün müxtəlif azadolma məbləğləri müəyyən oluna bilər.

16.5. Avtomobilə qismən zərər dəyməsi və avtomobilin tam məhv olması hallarında tətbiq olunan azadolma məbləğləri eyni məbləğdə müəyyən edilməlidir.

17. Sığorta təminatında məhdudiyyətlər

17.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, aşağıdakılara münasibətdə sığorta təminatı verilir:

17.1.1. aşağıda göstərilən hallarda dəyən zərər:

17.1.1.1. avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;

17.1.1.2. təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;

17.1.1.3. avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;

17.1.1.4. hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, tətillər, vətəndaş müharibəsi;

17.1.1.5. nüvə partlayışı, radioaktiv çırklənmə, nüvə enerjisinin istənilən formada təsiri;

17.1.1.6. avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi;

17.1.1.7. dövlət orqanları tərəfindən və ya onların göstərişi ilə avtomobilin daşınması (sığorta hadisəsi nəticəsində idarə olunmaq imkanlarını itirmiş avtomobilin daşınması halları istisna olmaqla), saxlanması və ya məhv edilməsi;

17.1.1.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi;

17.1.1.9. avtomobilin sığorta ərazisində kənarda istismar olunması.

17.1.1.10. avtomobilin cinayət məqsədilə istifadə edilməsi;

17.1.1.11. avtomobilin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırlılması, talanması və ya bunlara cəhd edilməsi;

17.1.1.12. avtomobilin təyyarələrin enib-qalxdığı təyyarə limanı, aerodrom və ya hərbi bazaın ərazisində istifadə edilməsi;

17.1.1.13. avtomobilin yüklənməsi və boşaldılması nəticəsində dəyən zərərlər;

17.1.2. mənəvi zərər;

17.1.3. əldən çıxan gəlir, gəlir itkisi, işin dayanması ilə bağlı və ya digər dolayı və kommersiya itkiləri, zərərləri və xərcləri;

17.1.4. Bu Qaydaların Xüsusi hissəsində nəzərdə tutulmuş digər məhdudiyyətlər.

17.2. Bu Qaydaların 17.1.1.1-ci yarımbəndində "avtomobilin texniki təyinatı üzrə istifadəsi" dedikdə, onun sərnişin daşınması və ya yük daşınması, yaxud da adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə olunması başa düşülür.

17.3. Sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiğdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.

17.4. Sığorta müqaviləsində bu Qaydalarda müəyyən edilmiş məhdudiyyətlərdən başqa digər məhdudiyyətlər nəzərdə tutula bilməz.

17.5. Bu Qaydalarda müəyyən edilmiş hər hansı məhdudiyyət və ya məhdudiyyətlər tərəflərin razılığı ilə sığorta müqaviləsi üzrə sığorta təminatına daxil edilə bilər.

18. Sığorta hadisəsi barədə məlumatlandırma

18.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortacıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalıdır olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

18.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortacıya məlumat vermİŞ sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 18.1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdir, sığortacı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırılmalıdır.

18.3. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sigorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sigortaçıya xəbər verilməsi sigorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

19. Zərərin qiymətləndirilməsi

19.1. Sigortaçı dəymış zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymış avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya "Sigorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sigorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

19.2. Sigorta hadisəsi nəticəsində dəyən zərərin sigortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sigorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

19.3. Zərəri qiymətləndirən şəxs sigorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sigorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Qaydaların 19.4-cü bəndi nəzərə alınmaqla, sigortalıdan tələb etmək hüququna malikdir.

19.4. Sigorta hadisəsi hesab edilə bilən hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin bu Qaydalara əsasən tələb olunduğu hallarda alınması üçün yazılı sorğu vermək sigortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.

19.5. Zərər məbləğinin sigortaçı tərəfindən və ya onun razılığı ilə bu Qaydaların 19.6-ci bəndində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək sigortalı və ya sigorta olunan aşağıdakı hallar istisna olmaqla, zərər dəymış əmlakı sigorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymış zərərin müvafiq qaydada qiymətləndirilməsi üçün şərait yaratmadıqda zərərin sigortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir:

19.5.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sigorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymış əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymış əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

19.5.2. zərər dəymış əmlakın sigorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sigortaçının yazılı razılığı olduqda.

19.6. Sigortaçı sigorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sigortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymış zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sigortalı və sigorta olunan, həmçinin

zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər.

19.7. Əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsi aşağıdakı səbəblərdən baş verməmişdirsa, siğortalı, siğorta olunan və ya zərər çəkmiş üçüncü şəxs tərəfindən bu Qaydaların 19.6-cı bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini siğortaçı qəbul etməlidir:

19.7.1. siğortalının, siğorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin zərərin qiymətləndirilməsi üçün şərait yaratmaması;

19.7.2. səlahiyyətli dövlət orqanının qərarı nəticəsində əmlakin qiymətləndirilməsinin mümkün olmaması.

20. Sığorta ödənişinin verilməsinin əsasları

20.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

20.1.1. Sığorta hadisəsi baş verdikdə, siğortalının, siğorta olunanın və ya digər faydalanan şəxsin siğortaçıya ünvanlığı, siğorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən siğorta tələbi;

20.1.2. siğorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 18.1-ci bəndinə uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, bu Qaydaların 21-ci bəndi nəzərə alınmaqla həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd. Avtomobilin oğurlanması və ya qaçırılması halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanının (vəzifəli şəxsinin) təqdim etdiyi arayış hesab edilir;

20.1.3. zərər məbləğini təsdiqləyən sənəd;

20.1.4. siğorta hadisəsi nəticəsində üçüncü şəxsin və ya siğorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əllilik halında isə əlliliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surəti;

20.1.5. siğorta hadisəsi nəticəsində üçüncü şəxs və ya siğorta olunan öldükdə, ölümün səbəbi haqqında tibbi arayış və ya müvafiq hallarda tibbi ekspertiza rəyi, ölüm haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olmuşdur, vərəsənin (hüquq varisinin) vərəsəlik hüququnu təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsinin surəti;

20.1.6. siğortalı və ya siğorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə, belə ödəməni təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

20.1.7. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun siğorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə;

20.1.8. siğorta olunanın sürücülük vəsiqəsinin surəti, həmçinin siğorta olunan avtomobilin mülkiyyətçisi olmadıqda müvafiq etibarnamənin surəti;

20.1.9. avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin oğurlandığı və ya qaçırdığı halda isə qeydiyyat şəhadətnaməsinin əсли. Əgər avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırlımiş avtomobilin içərisində qalmışdırsa, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən dublikatı, yaxud cinayət işinə əlavə edilmişdir, bu faktı təsdiq edən arayış.

21. Hadisə ilə bağlı təsdiqədici sənədin tələb olunmaması

21.1. Aşağıdakı şərtlərin hər birinin eyni zamanda mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu siğortaçıya təqdim etmələri şərtlərə siğortaçı siğorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı öhdəliklərinin icrası üçün bu Qaydaların 20.1.2-ci yarımbəndində nəzərdə tutulmuş sənədi tələb etmir:

21.1.1. hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi ilə bağlı siğortaçı, siğortalı və (və ya) üçüncü şəxs arasında mübahisə olmadıqda;

21.1.2. hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

21.1.3. hadisə nəticəsində dəymmiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və siğortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

21.2. Bu Qaydaların 21.1-ci bəndində nəzərdə tutulmuş protokol "İcbari siğortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 58.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi protokolun forması və tərtib edilməsi Qaydasi"nda müəyyən edilmiş formaya uyğun tərtib edilir.

22. Siğorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti

Bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun siğortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayıaraq siğortaçı siğorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə siğortalıya yazılı məlumat verməli, yaxud siğortalıya, siğorta olunana və ya faydalanan şəxsə siğorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

23. Siğorta ödənişinin verilməsindən imtinanın əsasları

23.1. Siğortaçı siğorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

23.1.1. Zərər bu Qaydalarda nəzərdə tutulmuş siğorta təminatı verilməyən hallarla bağlı olduqda;

23.1.2. Bu Qaydaların 18.1-ci bəndinin tələblərinə əməl edilməməsi nəticəsində siğortaçı hadisənin siğorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;

23.1.3. aşağıdakı hallar istisna olmaqla, siğortalı, siğorta olunan və ya üçüncü şəxs zərər dəymmiş avtomobili və ya digər əmlaklı siğorta hadisəsindən dərhal sonrakı vəziyyətdə siğortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməməsi nəticəsində siğortaçını zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə:

23.1.3.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, siğorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymmiş əmlakın sonrakı itkilər üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymmiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;

23.1.3.2. siğortaçı siğorta hadisəsi barədə bu Qaydalarla nəzərdə tutulmuş qaydada məlumatlandırdıqdan 5 iş günü müddətində onun nümayəndəsi zərər dəymmiş əmlaka baxış keçirmədikdə;

23.1.3.3. digər hallarda zərər dəymiş əmlakın siğorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına siğortaçının yazılı razılığı olduqda;

23.1.4. siğortalı siğortalanmış avtomobilə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün zəruri və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman siğorta ödənişindən o həcmədə imtina edilə bilər ki, siğortalı mümkün tədbirləri görmüş olsayıdı, zərərin məbləği həmin həcmədə azalmış olardı;

23.1.5. bu Qaydaların 23.2-ci bəndi nəzərə alınmaqla, siğortalının avtomobil, siğorta olunan və (və ya) siğorta hadisəsi barəsində siğortaçuya qəsdən yanlış məlumat verməsi nəticəsində siğortaçı siğorta riskini qiymətləndirmək, həmçinin siğorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;

23.1.6. avtomobilin siğortası üzrə siğortalı, siğorta olunan və ya faydalanan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda, siğorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;

23.1.7. baş vermiş hadisə siğorta müqaviləsinə görə siğorta hadisəsi hesab edilmədikdə;

23.1.8. siğorta müqaviləsində siğorta haqqının hissə-hissə ödənilməsinin razılaşdırıldığı və ilk hissəsinin ödənildiyi halda növbəti hər hansı hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatıqdan 15 gün sonra, bu Qaydaların 14.3-cü bəndində nəzərdə tutulmuş halda isə siğortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra siğorta hadisəsinin baş verməsi halında siğorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.

23.2. Siğortaçı aşağıdakı hallarda siğorta ödənişinin verilməsindən imtina üçün müvafiq məlumatların verilməməsi, yaxud yanlış məlumatların verilməsi faktına əsaslanı bilməz:

23.2.1. Siğorta müqaviləsi siğortalanma haqqında ərizə olmadan bağlandıqda;

23.2.2. siğortalanma haqqında ərizə siğortalı tərəfindən imzalanmadan tərtib edildikdə;

23.2.3. siğortalanma haqqında ərizə formasında nəzərdə tutulan hər hansı məlumatın və ya məlumatların həmin ərizədə göstərilmədiyi halda, siğorta müqaviləsi bağlanmış olmuş olduqda;

23.2.4. siğortalının siğortalanma haqqında ərizəyə əlavə edilən sənədlərdə yanlış məlumatların verilməsində təqsiri olmadıqda;

23.2.5. sığortalının sığortalanma haqqında ərizədə qəsdən yanlış məlumat verməsinin sığorta müqaviləsinin bağlılığı an sığortaçıya məlum olmasına baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduqda.

23.3. Bu Qaydaların 23.1.3-cü yarımbəndində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmədə sığorta ödənişindən imtina edə bilməz.

23.4. Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.

24. Sığorta ödənişinin gecikdirilməsinin nəticəsi

Sığortaçı sığorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

25. Subroqasiya hüququ

25.1. Sığortalanmış avtomobilə dəymış zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymış zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər.

25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiasi) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

25.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımı sənədlərlə sığortaçını təmin etməlidir.

25.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımı sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

26. Mübahisələrin həlli qaydası

26.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.

26.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.

26.3. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs sığorta nəzarəti orqanına (*Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə*) şikayət ərizəsi ilə müraciət edə bilər.

XÜSUSİ HİSSƏ

BÖLMƏ II. Avtomobilərin siğortası

27. Siğortanın predmeti

Bu bölmə üzrə siğorta predmeti fiziki şəxslərin sahibliyində olan avtomobilərdir.

28. Siğorta riskləri

28.1. Siğortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən siğorta təminatı verilir:

28.1.1. **avtonəqliyyat hadisəsi** – avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakin zədələnməsinə səbəb olan hadisələr;

28.1.2. **atılmış və ya düşmüş əşya** – avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthində daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;

28.1.3. **üçüncü şəxsin qanunazidd hərəkəti**;

28.1.4. **oğurluq, quldurluq, qaçırmə və soyğunçuluq**;

28.1.5. **yanğıın və partlayış** - a) **yanğıın** – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğıın məhsullarının, eləcə də yanğıının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğıının birbaşa təsiri; b) **partlayış** – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmidə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi;

28.1.6. **təbii fəlakət** – sel, daşqın, zəlzələ, firtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr;

28.1.7. **heyvanların hərəkəti** – avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti.

28.1.8. **avtokasko** – bu Qaydaların 28.1.1-28.1.7-ci yarımbəndlərində göstərilən risklərin məcmusu.

29. Siğorta hadisəsi

Siğorta müqaviləsinə görə siğorta ödənişinin siğortalıya, siğorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində siğortalanmış avtomobilə zərər dəyməsi faktı siğorta hadisəsi sayılır.

30. Siğorta təminatında əlavə məhdudiyyətlər

30.1. Siğorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə aşağıdakılara münasibətdə də siğorta təminatı verilmir:

30.1.1. aşağıdakı hallarda dəyən zərər:

30.1.1.1. avtomobilin dərman qutusunun, qəza dayanacağı işarəsinin, istehsalçı zavod tərəfindən quraşdırılmış cihazlarının, həmçinin qeydiyyat nişanının oğurlanması, zədələnməsi və ya məhv olması;

30.1.1.2. avtomobilin digər hissələri də eyni hadisə nəticəsində zədələndiyi hallar istisna olmaqla, şinlərinin zədələnməsi;

30.1.1.3. avtomobilin açarlarına, elektron aktivləşdirmə kartına, brelok və s. bu kimi hissələrinə, onların avtomobildən kənarda olduqları halda zərər dəyməsi və ya bu cür halda onların oğurlanması;

30.1.1.4. avtomobilin banı və (və ya) hissələri zədələnmədən onun rəng örtüyünün qopması və ya digər hər hansı formada zədələnməsi;

30.1.1.5. avtomobildə heç kəsin olmadığı zaman qapılarının və ya baqajının açarla bağlı olmaması, pəncərələrinin və ya tavanının (lyukunun) açıq qalması, açarın nəzarətsiz buraxılması və ya avtomobilin içərisində qalması nəticəsində avtomobilin və ya onun içərisində yerləşən hissələrinin qeyd olunan müvafiq səbəblərdən istifadə edilməklə oğurlanması;

30.1.2. avtomobilin dəyərdən düşməsi;

30.1.3. avtomobilin vəziyyətini onun sıgorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdırın hər hansı təmir və ya dəyişdirmə işləri;

30.1.4. avtomobilin bütövlükdə və ya onun ayrı-ayrı hissə və aqreqatlarının təbii aşınması, onun əmtəə görünüşününitməsi, istehsal və təmir zamanı mövcud olan qüsurları;

30.1.5. sıgortalının, sürücünün və ya sərnişinlərin sıgorta hadisəsinin baş verdiyi anda avtomobildə olan əmlakına dəyən zərər.

31. Sığorta məbləği

31.1. Avtomobilin sıgortası üzrə müəyyən olunan sıgorta məbləği sıgortalanan avtomobilin bazar dəyərindən artıq ola bilməz.

31.2. Avtomobilin sıgorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sıgorta dəyərindən artıq məbləğdə eyni risklərdən iki və ya daha çox sıgortaçıda sıgortalanması halında (ikili və ya çoxqat sıgorta halında), sıgorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sıgortaçılarından hər biri onunla bağlanmış sıgorta müqaviləsində nəzərdə tutulmuş sıgorta məbləğinə mütənasib qaydada, ümumilikdə sıgorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır.

31.3. Avtomobil sıgortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sıgorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə sıgorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sıgorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sıgortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

32. Qismən sıgorta

32.1. Avtomobilin sıgortası üzrə müqavilədə müəyyən edilmiş sıgorta məbləği sıgorta dəyərindən az olduğu halda (qismən sıgorta halında), sıgortaçı zərərin əvəzini sıgorta məbləğinin sıgorta dəyərinə olan nisbatində ödəyir, bir şərtlə ki, qismən sıgorta barədə müddəə sıgorta müqaviləsində əks edilmiş olsun.

32.2. Sığorta hadisəsi nəticəsində qismən siğortalanmış avtomobilin tam məhv olması halında sığorta məbləği bütünlükə ödənilidikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir.

32.3. Sığorta müqaviləsində "Ümumi sığorta məbləği" növü tətbiq edildiyi halda sığorta ödənişi verildikdən sonra belə sığorta təminatı qismən sığorta kimi qiymətləndirilə bilməz.

33. Sığorta ödənişinin həyata keçirilməsi

33.1. Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində siğortalanmış avtomobilə dəyərən real zərərin məbləğindən çox ola bilməz.

33.2. Siğortalanmış avtomobilə dəymış zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər:

33.2.1. avtomobilə ***qismən zərər dəydikdə***:

33.2.1.1. Zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

33.2.1.2. zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;

33.2.1.3. avtomobilin təmiri və ya bərpası;

33.2.2. avtomobilin ***tam məhv olması*** (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), ***yaxud oğurlanması və ya qaçırılması*** halında:

33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var:

33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxməq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır;

33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək.

33.2.2.2. siğortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobilə əvəz edilməsi.

33.3. İpoteka qoyulan avtomobilin sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan ipoteka saxlayana borclunun (ipoteka qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.

33.4. Girov qoyulan avtomobilin tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var.

34. Təmir və ya bərpa xərclərinin ödənilməsi zamanı nəzərə alınmayan amillər

34.0. Sığorta hadisəsi nəticəsində zərər dəymmiş avtomobilin təmiri və ya bərpası xərcləri hesablanarkən aşağıdakılardan nəzərə alınır:

34.0.1. avtonəqliyyat vəsítəsinə texniki xidmət və onun zəmanətli təmiri;

34.0.2. avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri və ya belə hissələrin dəyişdirilməsi;

34.0.3. təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi;

34.0.4. avtomobilin zədələnmış hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi.

35. Köhnəlmə əmsalı

35.1. Sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-ci bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər.

35.2. Aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur:

35.2.1. avtomobilin tam məhv;

35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi.

35.3. Köhnəlmə əmsalı aşağıdakı qaydada hesablanır:

$$K\varTheta = K_1 M + K_2 L$$

burada:

K_1 – bu Qaydaların 35.4-cü bəndinə uyğun olaraq, avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı (hər keçilmiş 1000 kilometrə görə faizlə);

M – istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixdək faktiki keçilmiş məsafə (min kilometrlə);

K_2 – bu Qaydaların 35.5-ci bəndinə uyğun olaraq, avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı (hər istismar ilinə görə faizlə);

L - istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixdək faktiki istismar müddəti (ili).

35.4. avtomobilin **keçdiyi məsafəyə görə** köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur:

S/s	Mühərrikin növü	Mühərrikin işçi hacmi (sm³)	Hər keçilmiş 1000 km məsafəyə görə, %-la
1.	Benzin	1500-dək	0,35
		1600	0,20
		1800	0,15
		2000	0,17
		2000-dən yuxarı	0,20
2.	Dizel	İstənilən həcmdə	0,20

3. Turbo - dizel	İstənilən həcmdə	0,25
------------------	------------------	------

35.5. avtomobilin ***istismar müddətinə görə*** köhnəlmə əmsali aşağıdakı göstəricilər əsasında müəyyən olunur:

1 il ərzində keçilmiş orta məsafə (min km)	2-dək	2 - 5	5 - 10	10 - 15	15 - 20	20 - 30	30 - 40	40 - 60	60- 100	100-dən çox
Tam 1 il üçün, %-la	1,60	1,45	1,25	1,05	0,85	0,80	0,75	0,65	0,60	0,55

35.6. Köhnəlmə əmsali avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən çox olmamaqla tətbiq edilir.

35.7. Sığorta müqaviləsində köhnəlmə əmsali nəzərdə tutulduqda, bu Bölmenin məqsədləri üçün zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab edilir.

BÖLMƏ III. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası

36. Sığortanın predmeti

Bu Bölmə üzrə sığorta predmeti bu Qaydaların 2.0.1-ci yarımbəndində nəzərdə tutulmuş avtomobillərin sahiblərinin mülki məsuliyyətinin yaranması halıdır.

37. Sığorta riskləri və sığorta hadisəsi

37.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması riskindən sığorta təminatı verilir.

37.2. Sığorta ödənişinin ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin bu Qaydaların 37.3-cü bəndi nəzərə alınmaqla yaranması faktı sığorta hadisəsi hesab edilir.

37.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin əmlakına vurulan zərərin əvəzinin ödənilməsinə görə sığorta olunanın mülki məsuliyyəti üzrə öhdəliyinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğinə bərabər və ya ondan az olması faktı bu Qaydaların məqsədləri üçün sığorta hadisəsi sayılır.

38. Sığorta təminatında əlavə məhdudiyyətlər

38.1. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə, aşağıdakılara münasibətdə də sığorta təminatı verilmir:

38.1.1. Sığortalının işçisinin avtomobilin sərnişini olarkən sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı ölməsi və ya bədən xəsarəti alması nəticəsində yaranan məsuliyyət;

38.1.2. avtomobilin sərnişini kimi hərəkət edən, sığorta olunanın hər hansı ailə üzvünün ölməsi və ya bədən xəsarəti alması nəticəsində yaranan məsuliyyət;

38.1.3. avtomobildə və (və ya) onun qoşqusunda olan yükün vurduğu zərərə görə məsuliyyət;

38.1.4. əmlaka vurulan zərərə görə əldən çıxmış fayda və ya digər dolayı zərərlərə görə məsuliyyət;

38.1.5. cərimələr və ya mənəvi zərərlərə görə təzminat ödəmək məsuliyyəti;

38.1.6. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 56.1.2 maddəsində nəzərdə tutulmuş təminat həddində ödənilməli olan zərər məbləğləri.

39. Sığorta məbləği və azadolma məbləği

39.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləği tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən olunur və sığortaçının öhdəliyinin son həddini ifadə edir.

39.2. Üçüncü şəxsin əmlakına dəyən zərər üzrə azadolma məbləği "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsində müəyyən edilmiş sığorta məbləği həcmində müəyyən edilir.

40. Sığorta ödənişinin verilməsi

40.1. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə **üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi** aşağıdakı məbləğlərdə ödənilir:

40.1.1. əmlak tamamilə məhv olduqda – istifadə üçün yararlı olan qalıqların dəyəri çıxılmaq şərtilə, həmin əmlakın sığorta hadisəsinin baş verməsi anında mövcud olmuş bazar dəyəri məbləğində;

40.1.2. əmlak qismən zədələndikdə - həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində.

40.2. Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə, **üçüncü şəxsin həyat və sağlamlığına dəyən zərərin əvəzi** aşağıdakı məbləğlərdə ödənilir:

40.2.1. zərərçəkənin malik olduğu, yaxud hadisə baş verməsəydi malik olması real olaraq ehtimal edilən və itirdiyi qazanc (gəlir) məbləğində;

40.2.2. zərərçəkənin sağlamlığının pozulması ilə bağlı çəkdiyi əlavə xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman vasitələrinin alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclər məbləğində, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı müəyyənləşdirilsin;

40.2.3. ailə başçısı olan zərərçəkənin öldüyü halda onun himayəsində olan şəxslərin itirdiyi qazanc məbləğində;

40.2.4. zərərçəkənin öldüyü halda 1000 (min) manatdan artıq olmamaq şərtilə onun dəfni ilə bağlı xərclər.

40.3. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin həyatına və sağlamlığına dəyən zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1117-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə ödənilir.

40.4. Eyni sığorta hadisəsi nəticəsində bir neçə şəxsin əmlakına və ya həyat və sağlamlığına dəyən zərərin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğindən artıq olduqda sığortaçı hər bir zərərçəkənə ona vurulan zərər məbləğinə mütənasib məbləğdə sığorta ödənişi verir. Bu halda zərərçəkənlərin hamısına verilən sığorta ödənişinin ümumi məbləği avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə müəyyən olunmuş sığorta məbləğinə bərabər olmalıdır.

BÖLMƏ IV. Sürübülərin və sərnişinlərin fərdi qəza sığortası

41. Sığortanın predmeti

Bu Bölmə üzrə sığorta predmeti bu Qaydaların 2.0.1.-ci yarımbəndində nəzərdə tutulmuş avtomobillərin sürücüləri və sərnişinləridir.

42. Sığorta olunan

42.1. Sığorta müqaviləsində göstərilən avtomobildə olan sürücü və sərnişin sürücülərin və sərnişinlərin fərdi qəza sığortası üzrə sığorta olunan hesab olunurlar.

42.2. Sığorta olunanların sayı avtomobilin istehsalçısı tərəfindən nəzərdə tutulmuş oturacaq yerlərinin sayından çox ola bilməz.

43. Sığorta riskləri

43.0. Fərdi qəza sığortası üzrə sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi ilə əlaqədar sürücüsünün və (və ya) sərnişininin həyat və sağlamlığına dəyə bilən zərərin aşağıda göstərilən hallarla nəticələnməsi risklərindən sığorta təminatı verilir:

43.0.1. əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar I, II, III dərəcə əlliyyin müəyyən olunması;

43.0.2. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması;

43.0.3. ölüm.

44. Sığorta hadisəsi və ona dair bəzi tələblər

44.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində və əhatə etdiyi ərazidə bu Qaydaların 28.1-ci bəndində müəyyən edilmiş risklərin hər hansı birinin baş verməsinin 43.1-ci bəndində nəzərdə tutulmuş hallarla nəticələnməsi, 44.2-ci və 44.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla sığorta hadisəsi sayılır.

44.2. Sığorta olunanın ölməsi halı yalnız aşağıdakı halların hər biri mövcud olduqda sığorta hadisəsi sayılır:

44.2.1. ölümə səbəb olan bədbəxt hadisə sığorta müqaviləsi qüvvədə olan müddətdə baş vermiş olsun;

44.2.2. ölüm faktı ölümə birbaşa səbəb olan və siğorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermiş bədbəxt hadisənin nəticəsi olsun;

44.2.3. ölüm hadisəsi bədbəxt hadisənin baş verməsi tarixindən ən gec 1 il müddətində baş vermiş olsun.

44.3. Siğorta olunanın sağlamlığına dəymış zərərlə əlaqədar olaraq ona I, II, III qrup əlliliyin təyin olunması və ya 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması yalnız aşağıdakı halların hər biri mövcud olduqda siğorta hadisəsi sayılır:

44.3.1. zərərə səbəb olan bədbəxt hadisə siğorta müqaviləsi qüvvədə olan müddətdə baş vermiş olsun;

44.3.2. zərər birbaşa ona səbəb olmuş bədbəxt hadisə nəticəsində dəymış olsun;

44.3.3. zərər bədbəxt hadisənin baş verməsi tarixindən ən gec 1 il müddətində müəyyən edilmiş olsun.

45. Siğorta təminatında əlavə məhdudiyyətlər

Bu Qaydaların 17-ci bəndində göstərilənlərdən əlavə, siğorta olunanın özünə sui qəsd etməsi halına da siğorta təminatı verilmir.

46. Siğorta məbləği

46.1. Sürübülərin və sərnişinlərin fərdi qəza siğortası müqaviləsi üzrə siğorta məbləği tərəflərin razılığı ilə siğorta müqaviləsində müəyyən olunur.

46.2. Sürübülərin və sərnişinlərin fərdi qəza siğortası üzrə siğorta məbləği avtomobilin bir oturacaq yeri, yəni bir siğorta olunan üçün siğorta məbləğini ifadə edir.

47. Siğorta ödənişinin verilməsi

47.1. Siğorta hadisəsinin baş verməsi tarixində 1 il müddətində siğorta olunanın ölməsi halında siğorta ödənişi siğorta məbləğinin 100 faizi həcmində onun vərəsələrinə verilir.

47.2. Siğorta olunanın sağlamlığına zərər dəyməsi halında siğorta ödənişi aşağıdakı məbləglərdə ödənilir:

47.2.1. əmək qabilliyətinin itirilməsi ilə əlaqədar:

47.2.1.1. Birinci dərəcə əllilik müəyyən olunduqda – siğorta məbləğinin 100 faizi;

47.2.1.2. ikinci dərəcə əllilik müəyyən olunduqda – siğorta məbləğinin 80 faizi;

47.2.1.3. üçüncü dərəcə əllilik müəyyən olunduqda – siğorta məbləğinin 60 faizi;

47.2.2. 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudlaşması müəyyən olunduqda – siğorta məbləğinin 100 faizi.

47.3. Siğorta hadisəsi nəticəsində siğorta ödənişi almış siğorta olunana təyin edilmiş əllilik dərəcəsinin dəyişməsi, yaxud onun ölməsi ilə əlaqədar siğorta ödənişi növbəti dəfə verilərkən, həmin hadisə ilə bağlı bu Bölmə əsasında əvvəllər verilmiş siğorta ödənişi məbləğləri çıxılır.

*"Fiziki şəxslərə təqdim edilən
avtomobil nəqliyyatı
vasitələrinin tam siğortası üzrə
Siğorta Qaydaları"na
ƏLAVƏ.*

FİZİKİ ŞƏXSLƏRƏ TƏQDİM EDİLƏN AVTOMOBİL NƏQLİYYATI VASİTƏLƏRİNİN TAM SIĞORTASI ÜZRƏ

SIĞORTALANMA HAQQINDA ƏRİZƏ

I. AVTOMOBİLİ SIĞORTA ETDİRƏN ŞƏXS VƏ AVTOMOBİLİN MÜLKİYYƏTÇİSİ HAQQINDA MƏLUMAT

1. Avtomobili siğorta etdirən şəxsin

1.1. **Adı, soyadı, atasının adı:**.....

1.2. **Cinsi:**

1.3. **Doğum tarixi:**.....

1.4. **Şəxsiyyət vəsiqəsinin seriyası,
nömrəsi və PİN-kodu:**.....

QEYD: Şəxsiyyət vəsiqəsinin **PİN-kodunu** vəsiqənin fotosəkil olan üzündə iki sətirdən ibarət simvolların axırıcı sətirdə çap edilmiş son səkkizinin ilk yeddincisi təşkil edir.

1.5. **Ev ünvani:**.....

1.6. **Telefon:** ev _____ ; iş _____ ; mobil _____

1.7. **Elektron poçt (e-mail) ünvani:**.....

1.8. **Sürüşlük vəsiqəsinin nömrəsi və verilmə tarixi:**.....

1.9. **Sürüşlük vəsiqəsinin kateqoriyası:** _____

1.10. **Sürüşlük təcrübəsi** _____ il

1.11. **Avtomobilə münasibəti:**

a) mülkiyyətindədir _____

b) etibarnamə əsasında idarə edir _____

- Etibarnamənin nömrəsi.....

- Verilmə tarixi.....

- Başa çatma tarixi.....

2. Avtomobilin mülkiyyətçisinin

2.1. **soyadı, adı, atasının adı:**.....

2.2. **Şəxsiyyət vəsiqəsinin seriyası,
nömrəsi və PİN-kodu:**.....

QEYD: Şəxsiyyət vəsiqəsinin **PİN-kodunu** vəsiqənin fotosəkil olan üzündə iki sətirdən ibarət simvolların axırıcı sətirdə çap edilmiş son səkkizinin ilk yeddincisi təşkil edir.

2.3. **Ev ünvani:**

2.4. **Telefon:** ev _____; iş _____; mobil _____

2.5. **Elektron poçt ünvani:**

(imza)

II. AVTOMOBİL HAQQINDA MƏLUMAT

3. Avtomobilin

3.1. **markası və modeli:**.....

3.2. **buraxılış ili:**.....

3.3. **rəngi:**.....

3.4. **mühərrikin həcmi:**.....

3.5. **mühərrikin (at) gücü:**.....

3.6. **keçdiyi məsafə:** _____ km

3.7. **oturacaqların sayı:**.....

3.8. **qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi:**.....

3.9. **dövlət qeydiyyat nişanı:**.....

3.10. **mühərrik nömrəsi:**.....

3.11. **şassi nömrəsi:**.....

3.12. **ban nömrəsi:**.....

4. Avtomobilin bazar dəyəri:_____ manat

5. Avtomobil ipotekadadırımı (girovdadırımı)?

a) Xeyr____

b) Bəli ____

- *İpoteka saxlayanın adı:*

- *İpoteka müqaviləsinin nömrəsi:*

- *İpoteka müqaviləsinin qüvvəyə minmə tarixi:*

- *İpoteka müqaviləsinin başa çatma tarixi:*

(imza)

III. SÜRÜCÜLƏR HAQQINDA MƏLUMAT

6. Avtomobili kim idarə edəcək? (Aşağıdakılardan yalnız birini seçib, işaretləyin.)

a) avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs _____

b) yalnız sığortalı _____

c) sığortalı və aşağıda göstərilən şəxslər: _____

Soyadı, adı, atasının adı	Təvəllüdü	Sürübülük vəsiqəsinin nömrəsi və verilmə tarixi	Sürübülük vəsiqəsinin kateqoriyası	Sürücülük təcrübəsi (il)	Şəxsiyyət vəsiqəsinin Pin Kodu	Sığortalıya münasibəti (valideyni, övladı, digər qohumu, işçisi, sürücüsü və s.)

Mənə izah olunub ki, avtomobilin bu ərizənin 6-cı bəndində qeyd etdiyim

şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə hallarda sığorta ödənişi verilməyəcək. Mənə həmçinin o da izah olunub ki, şəxslərə avtomobili idarəetmə hüququnun bu ərizənin 7-ci bəndində qeyd etdiklərimdən başqa digər şəxslərə verilməsindən əvvəl mən həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməliyəm.

(imza)

IV. DƏYİŞİKLİKLƏR HAQQINDA SİĞORTAÇININ MƏLUMATLANDIRILMASI

Mənə izah olunub ki, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində mən sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyim və ya bilməli olduğum tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməliyəm:

- a.** avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşdırılması;
- b.** nömrəli aqreqatların (mühərrrik, sassi və ban) dəyişdirilməsi;
- c.** sığortalanmış avtomobilin sığorta hadisəsi hesab edilməyən hadisədə dəyərinin ən azı 10 faiz məbləğində zərərlə nəticələnən zədələnməsi;
- d.** avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi;
- e.** avtomobilin açaşlarının itirilməsi və ya oğurlanması.

Mənə həmçinin izah olunub ki, yuxarıda göstərilən məlumatların sığortaçıya vaxtında verilməməsi sığorta ödənişindən imtinaya əsas ola bilər.

(imza)

V. SİĞORTA MÜQAVİLƏSİNDE NƏZƏRDƏ TUTULMASI İSTƏNİLƏN ŞƏRTLƏR

7. Sığorta təminatına daxil edilməsi istənilən sığorta riskləri:

Bu hissə ilə bağlı tələb olunan məlumatlar sığortaçılar tərəfindən, onların öz mülahizələrinə əsasən müəyyən edilir.

(imza)

8. Sığorta müqaviləsi üzrə azadolma məbləği

Bu hissə ilə bağlı tələb olunan məlumatlar sığortaçılar tərəfindən, onların öz mülahizələrinə əsasən müəyyən edilir.

(imza)

9. Bu Qaydaların II Bölümü (*minik avtomobilərinin sığortası*) üzrə sığorta təminatı verildiyi halda sığorta etdirilən avtomobilə dəyən zərərə görə köhnəlmə əmsalının tətbiq edilməsi nəzərdə tutulsunmu?

- a) Bəli _____
b) Xeyr _____

(imza)

10. Sığorta müqaviləsi üzrə sığorta etdirilən avtomobil

- a) **Tam** sığortalansın _____
b) **Qismən** sığortalansın _____
- *Qismən sığortalandığı hədə sığorta məbləğinin avtomobilin bazar dəyərinə nisbəti – _____ %*

(imza)

11. Sığorta hadisəsi baş verərkən zərər dəymmiş avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etmək səlahiyyəti sığorta müqaviləsində hansı tərəfin hüququ kimi göstərilsin:

- a) Sığortalının (sığorta olunanın) _____
b) Sığortaçının _____

Mənə izah olunub ki, a) variantını seçməklə ödəyəcəyim sığorta haqqı nisbətən yuxarı məbləğdə müəyyən edilməsi ilə yanaşı, sığorta hadisəsi baş verərkən avtonəqliyyat vasitəsini istədiyim təmir emalatxanasında, həmçinin rəsmi dilerlərdə təmir etdirmək imkanım olacaqdır. b) variantını seçəcəyim halda daha aşağı sığorta haqqı ödəməklə yanaşı, sığorta hadisəsi baş verərkən avtonəqliyyat vasitəsinin sığortaçının seçəcəyi müvafiq təmir emalatxanasında təmir olunmasına etiraz etmək hüququm olmayıacaqdır.

(imza)

Bu ərizədə qeyd etdiyim məlumatların doğruluğunu təsdiq edirəm.

Mənə izah olunub ki, bu ərizədə qeyd etdiyim məlumatları qəsdən yanlış təqdim etməyim sığorta ödənişindən imtinaya səbəb ola bilər.

(imza)